



Ilham Əliyev



## Rəqəmlərin arxasındakı reallıqlar

Dünya artıq neçə vaxtdır rahatsız günlər yaşayır, həm də təkcə yaşamır, "qloballaşma" deyə-deyə global problemlər içərisində çapalayır. Bir tərəfdən iki ilə yaxın meydən sulayan COVID-19, digər tərəfdən təbiətin ona edilən "tocavüz" və müdaxilələrə dözməyib "üzə durması", başqa bir tərəfdən regional münazişlər və bu üzədən qarşısalınmaz qaçqın-köçkün dalğası. Bunların öhdəsindən gəl görün necə gəlirsən, xüsusən də hələ dünyanı təhdid edən sadalamadığımız neçə-neçə irili-xırdal problem varsa...

Desək ki, Azərbaycan bu problemlərdən kənarıdır, ən azından doğru olmaz. Ölkəmizdə də dünyanın bir parçası kimi həmin problemlərin az və ya çox dərəcədə təsirləri var. Götürək ele koronavirus səbəbindən Ümumdünya Səhiyyə Təşkilatının elan etdiyi pandemiyani, daha doğrusu, onun qadağalarını. Bu məcburi qadağalar bütün dünya kimi, ölkəmizin də normal həyat və fəaliyyət ritmini pozmuşdur. Hətta virusa yoluxma dalğasının enməsi səbəbindən qadağaların yumşaldılmasına baxmayaraq, pandemiya öncəki normal vəziyyətə dönmək mümkün olmur. Yeni ştamlar üzündən yüksələn yoluxma və ölüm sayları əhalini səkəkədə saxlamaqda davam edir. Elə bu gün təbiətə münasibətdə bəşəriyyəti ciddi fikirləşməyə, götür-qoy etməyə məcbur edən fəlakət dərəsinə çatmış ekoloji problemlərdən də dan deyilik. Düzdür, hələ məsələ, qarşı Türkiyədəki kimi odla

su arasında qalmasaq da, artıq bir neçə ildir görünməmiş isti yay günləri yaşayırıq. Normadan çox istilər isə təkcə sağlam üçün əlverişsiz hava şəraiti yox, eyni zamanda əkin-biçinin qəni olan quraqlıq deməkdir. Nəzərə alsaq ki, Azərbaycan Cənubi Qafqazdakı təbii su ehtiyatlarının cəmi 10-11 faizinə malikdir, onda quraqlığın ölkəmizin kənd təsərrüfatı üçün hansı problemlər törətdiyini təsvir etmək çətin deyil. Bunun üzərinə əhalimizin də təxminən 45 faizinin kəndə yaşadığını, deməli, çöklərinin torpaqdan çıxdığını gələcək, bu cür istilər həm də sosial fəsadları üzə çıxır.

Əfqanıstan hadisələri də son günlər dünyanın əlavə başağrısına çevrilib. ABŞ-ın qoşunlarını bu ölkədən çıxarmağa başlaması ilə "Taliban"ın 20 ildən sonra yenidən hakimiyyətə yiyələnməsi həm Əfqanıstanın daxilində, həm də yaxın və uzaq xaricdə aranı əməlli-başlı qarışdırıb.

İndi hamı radikal islamçı kimi ad çıxarmış taliblərin idarəsi altında yaşamaq istəməyib xaricə köç etməyə qərar vermiş yüz minlərlə əfqan qaçqınların yarada biləcəkləri problemlər haqqında fikirləşir. Amma "yüz fikir bir borcu ödəmir" və bu baxımdan hələlik görünən odur ki, "yetimə "can-can" deyən çox olsa da, sahib duran yoxdur". Yeni potensial Əfqanıstan qaçqınlarına nəinki qapı açmaq istəyirlər, əksinə, regiona yaxın ölkələr sərhədlərini hasarlarla möhkəmləndirirlər. Bu yerdə xatırladaq ki, Əfqanıstan coğrafi cəhətdən Azərbaycandan uzaq görünərsə də, əslində belə deyil, aramızda tək İran var. Yəqin ki, necə deyirlər, əlavə şərhə ehtiyac yoxdur.

Və nəhayət, bütün bunlardan savayı, Azərbaycan həmçinin Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı, özü də təkcə saxlamadığı, eyni zamanda dağılıb taladığı, viran qoyduğu əraziləri dirçəltməli, başdan-ayağa yenidən qurmalıdır. İşğaldan azad olmuş ərazilərimizə kiçik deyil. Təsəvvür edin, təkcə kiçik rayon sayılan Cəbrayılın 80-dən çox kəndi var, daha doğrusu, var idi. Biz hələ əhalisi işğaldan əvvəl 200 minə yaxınlaşan Ağdamı, Füzulini, ərazisinə görə Azərbaycanın ən böyük rayonlarından olan Kəlbəcəri, Laçını demirik. Bəs Şuşa? Təkcə Azərbaycanın yox, bütün Qafqazın incisi olan bu şəhər işğal zamanı digər rayon mərkəzlərimiz qədər dağıntıya məruz

qalmasa da, yadellilərin nəfəsindən və sifətlərindən solmuş çiçəyə benzəyirdi. Benzəyirdi ona görə ki, 2020-ci il noyabrın 8-dən sonra Şuşa çiçək kimi yenidən açmağa başlayıb. Bunlar yalnız Azərbaycana birbaşa, yaxud dolayısı dəxli olan gördüyümüz və bildiklərimizdir. Görün hələ görmədiklərimiz və bilmədiklərimiz nə qədərdir. Kim fikirləşirsə ki, onlardan baş çıxarmaq, ölkəni, dövlət maraqlarını mövcud və gözəllən təhlükələrdən qorumaq, real və potensial, aşkar və gizli düşmənləri tərk-silah etmək və bütün bunlarla birlikdə həm də məlum səbəblərdən inkişafı relsədən çıxmış dünyada sosial-iqtisadi cəhətdən ayaqda qalmaq asandır, deməli, o, ən azından qəzə mərzinə yoluxub. Necə ki, təxminən bir il öncə hasilatı tonlara, tonları bərellərə vurub neft pullarını hesablayanlar Azərbaycanın bahalı "məşğuliyyət" sayılan müharibə şəraitində olduğunu unudurlar, indi də həmin o qəzə mərzinə tutulmuşlar ne realığı dərk edirlər, ne də burunlarından uzağı görürlər.

Dərk etmirlər və görmürlər ki, bütün sadalamadığımız və sadalamadığımız böyüklü-kiçikli problemlərin fonunda Azərbaycan ekser sahələr üzrə inkişaf edir, qarşıya qoyulan hədəfləri vaxtında və yüksək səviyyədə reallaşdırır, xüsusən sosial və infrastruktur layihələrindən heç birini təxirə salmır.

Ardı 2-ci səh.

## Vyetnam Sosialist Respublikasının Prezidenti zati-aliləri cənab Nquyen Suan Fuka

Hörmətli cənab Prezident!  
Vyetnam Sosialist Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Vyetnam xalqını öz adımdan və Azərbaycan xalqı adından ürək-dən təbrik edirəm.  
Ənənəvi Azərbaycan-Vyetnam dostluq əlaqələrinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasında yüksək səviyyəli siyasi əlaqələr, iqtisadi və humanitar sahələrdə sıx təmaslar mövcuddur. Qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli münasibətlərimiz həmçinin çoxtərəfli formata daşdırılaraq əməkdaşlığımızla müşayiət olunur.

İnanıram ki, əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylərimizi uğurla davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Vyetnam xalqına daim firavanlıq və əmin-amanlıq arzulayıram.

Hörmətlə,  
**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 avqust 2021-ci il

## Birinci vitse-prezident Mehriban Əliyeva "Tokio-2020" Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalı qazandıran idmançımızı təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "Tokio-2020" Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalı qazandıran idmançımızı təbrik edib.  
AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezidentin bununla bağlı "Instagram" hesabında etdiyi paylaşımında deyilir:  
"İdmançımız Vəli İsrəfilov "Tokio-2020" Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti, 11-ci qızıl medalı qazandırdı. Azərbaycanın paralimpiya rekordunu yenilənmiş ən gənc çempionunu səmimi-qəlbən təbrik edir,



milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram".

## Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nda dəyişiklik edilməsi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1050, № 12, maddə 1939; 2020, № 5, maddə 551; 2021, № 3, maddə 224; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1361 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.4.1-ci bəndində "siyahısının" sözlündən sonra "(bu Qaydanın 2.5-1-ci bəndi nəzərə alınmaqla)" sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmununda 2.5-1-ci və 3.1-1-ci bəndlər əlavə edilsin:

"2.5-1. Bu Qaydanın 2.4.1-ci bəndində uyğun olaraq Şüaranın təsdiq etdiyi siyahıya "Aqrar sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən aqrar sığortası predmetinə aid olan bitkilər (bundan sonra - sığortalı bitkilər) daxil edilmiş təq-

dirdə, həmin bitkilərin ixracönmümlü olması və ya ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolu əsas götürülmür";

3.1-1. İstifadəsində olan 10 hektar və daha çox torpaq sahəsində (sahələrində) bu Qaydanın 2.4.1-ci bəndində uyğun olaraq Şüaranın təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalı bitkilər olan bitkinin becərilməsi nəzərə alınmaqla bu Qaydanın tələblərinə əsasən, sığortası müqaviləsi bağlandıqdan sonra verilir";

1.3. 3.1-1-ci bəndin ikinci abzasına "bitkilər" sözlündən sonra ", habelə əkin sahəsinin (sahələrinin) həcmi" sözləri əlavə edilsin;

1.4. 3.8.3-cü bəndində "sənədləri" sözlündən sonra ", sığortalı bitkilər bitkilərə münasibətdə işə gözlənilən sığorta müqaviləsinin nömrəsini" sözləri əlavə edilsin.

2. Bu Fərman 2025-ci il yanvarın 1-dək qüvvədədir.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 sentyabr 2021-ci il

## Birləşib virusa qalib gələ bilirik

Ötən sutka ərzində dünyada 607 min 337 nəfər yeni koronavirusa yoluxub, 8 min 925 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 218 milyon 511 min 764, ölənlər isə 4 milyon 532 min 509 nəfərə çatıb.

Dünyada bu vaxtdək ən çox yoluxma halı ABŞ (40,1 milyon), Hindistan (32,8 milyon), Braziliya (20,7 milyon), Rusiya (6,9 milyon), Böyük Britaniya (6,7 milyon), Fransa (6,7 milyon) və Türkiyədə (6,3 milyon) qeydə alınıb.

Virus Azərbaycanda da insanları yoluxdurmaqda davam edir. Bununla belə, hələ də aramızda bu virusa inamsızlıq göstərən, yoluxmayacağına zənn edən məsuliyyətsiz insanlar da var.

### Sonrakı peşmançılıq fayda vermir

Belə insanlarla hər gün ictimai nəqliyyatda, bazarda, marketlərdə, məhəllədə, həyətdə rastlaşırıq. "Boş söhbətdi", "virus-filan yoxdur", yaxud "mən niyə yoluxmuram?" kimi fikirlər söyləyənlər, əslində, ciddi məsuliyyət daşıdıqlarının fərqi deyildir. Axı bu, həm də cinayət əməlidir. Bir də onun fərqi deyillər ki, belə məsuliyyətsizliklə, ilk növbədə, ailələrini, övladlarını təhlükə qarşısında qoyurlar. Gərəkdir, hökmən əzizlərimizdən, doğmalarımızdan kimsə yoluxsun, kimsə itirək, sonra inanacaq? Sonrakı peşmançılıq fayda vermir. Qoyulan qaydalara əməl etməklə, ictimai məsuliyyətimizi anlamaqla fayda görə bilərik.

Ardı 6-cı səh.

## «Pambıq kolu çörək ağacımızdır»

Hər il bu sahədən yüksək qazanc götürən Ağcabədi kəndlisinin belə hesab etməsi təbiidir

Ağcabədi bu gün ölkənin aqrar sektorunda böyük potensialı olan rayonlardandır. Son illər burada kənd təsərrüfatının sənaye təməli üzərinə keçilməsi istiqamətində konkret işlər görülür.

Götürək mütarəqə texnologiya ilə çalışan "Atena" müasir heyvandarlıq kompleksini və ya "Qarabağ" taxılçılıq təsərrüfatını. Bu müəssisələr səmərəli fəaliyyətləri ilə ölkənin kənd təsərrüfatının inkişafına sanballı töhfələr verirlər.

Bu və digər uğurların bir səbəbi də rayonda sağlamlıq mənzəvi-psixoloji mühit mövcud olmasıdır. Qazanan nailiyyətlərin mayasında həm də bu amil dayanır.

Bax: səh. 5



## Şuşanın işıqları Xankəndinin gözünü qamaşdırır

Ermənistanı işə yeni bahalaşma dalğası başlanı

Ermənistanı ağır sosial-iqtisadi vəziyyət yeni inflyasiya göstəricilərinin fonunda özünü daha qabarıq büruzə verməyə başlayıb. "İrətes" qəzeti son günlər mağazalarda ərzaq məhsullarının qiymətlərini qalxdığını qeyd edir. Bunu Ermənistanın Milli Statistika Xidmətinin məlumatları da təsdiqləyir.

Qurumun bildirdiyinə görə, iyulda ölkədə inflyasiya illik hesablamaya üzrə 8,2 faiz təşkil edib. Bu halda ərzaq məhsulları üzrə qiymətlərin artımı cari il ilk dəfə ikirəqəmli olub və 13,9 faizə çatıb. Qeyd edilir ki, ölkədə qida məhsulları qrupunda düyü (13,4 faiz), çörək (8,6 faiz), donuz eti (32,2 faiz) və toyuq eti (24,3 faiz) bahalaşmış. İl ərzində qiymətlərdə ən böyük artım (51,3 faiz) yumurtada müşahidə olunub. Amma bu o demək deyil ki, başqa ərzaq məhsulları az bahalaşmış. Məsələn, iyul ayında kartofun orta qiyməti 38,4, tərəvəz qrupu üçün 53,1 faiz artıb. Kərə yağı isə il ərzində 15,9 faiz bahalaşmış.

Bahalaşma qeyri-ərzaq məhsulları qrupunda müşahidə olunub. Belə ki, təkcə texniki malların (soyuducular, paltar-yuyan maşınlar, qaz sobaları və digərlərinin) qiymətləri 13,2 faiz bahalaşmış. Siyahını davam etmək mümkün deyil, çünki demək olar bütün mallar və xidmətlərin qiymətlərində bahalaşma qeydə alınıb.

Ardı 7-ci səh.









# ŞUŞA DIRÇƏLİŞ YOLUNDADIR



## Azərbaycan xalqı Şuşaya müzəffər, qürurlu və qurucu xalq kimi qayıdıb

"Bəşəriyyət tarixinə öz adını qızıl hərflərlə yazdıran xalqların spesifik və unikal inkişaf yolu bir neçə cəhətdən nümunəvi xarakter daşıyır. Əvvəla, tarixi faktlar təsdiqləyir ki, zəngin mədəniyyətə malik olmaq və öz milli-mədəni dəyərlərinə, tarixi keçmişinə sahib çıxmaq həmin xalqların davamlı nailiyyətlər qazanmasını və siyasi səhnədə layiqli yer tutmasını təmin edib".

Parlamentin Mətbuat və İctimaiyyət-əlaqələr şöbəsinin AZƏRTAC-a bildirdiyi ki, bu fikirlər Milli Məclis Sədrinin müavini, Gənclər və İdman komitəsinin sədri Adil Əliyevin "Şərəf salnaməsi və Zəfər dastanı" sərəhşahi məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Reallıqlar bəhs olunan xalqların məhz güclü və qətiyyətli lider ətrafında birləşərək intibah və tərəqqiyə müvəffəq olduqlarını təsdiqləyir. Nəhayət, onların təmsilində birlik - həmrəylik faktorunu milli inkişafı təmin edən mühüm amil qismində çıxış edir. Heç şübhəsiz, bütün bu sadalananlar şanlı tarixi keçmişə malik olan Azərbaycan xalqının da milli portretinin əsas cizgilərini təşkil edir.

### Şanlı tarix: xalqımızın milli qürur nümunəsi - iftixar mənbəyi

Heç şübhəsiz, XXI əsr xalqımızın çoxəsrlik tarixinin bənərsiz və parlaq səhifəsinə təşkil edir. Çünki bu yüzillikdə heç vaxt indiki qədər güclü olmayan Azərbaycan dövləti global siyasi arenada davamlı yüksəlişə malik güclü dövlət, söz və nüfuz sahibi olan mühüm aktor kimi özünü təsdiqləyib. Eyni zamanda, zəngin və unikal mədəniyyətə, milli iftixar nümunəsi olan şanlı tarixi keçmişə malik xalqımızın şərfli inkişaf yolunun ən qürurverici səhifəsi, təbi ki, Vətən müharibəsində möhtəşəm qələbəmiz, ölkəmizin ərəzi bütövlüyünün və tarixi ədalətin bərpa olunmasıdır. Azərbaycan xalqının bu Qələbə salnaməsi - Zəfər dastanı dövlətimizin qüdrəti, Müzəffər Ali Baş Komandanımızın siyasi iradəsi və milli həmrəyliyimiz sayəsində yaradılıb.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaqif Poesiya Günlərinin rəsmi açılış mərasimində çıxışı zamanı bu kontekstdə çox mühüm məqamlara toxunaraq həm tarixi faktlara, həm də müasir reallıqlara nəzər saldı. Müzəffər Ali Baş Komandanımız 44 günlük Vətən müharibəsinin bizim şanlı tariximiz olduğunu bir daha xüsusi vurğulayaraq "Bu tarixi abədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənəzi olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik", - deyə diqqətə çatdırdı.



Məğrur və əzəmətli Şuşa əsl sahibinə qovuşdu

Şuşanın işğaldan azad olunması mədəni, siyasi və strateji cəhətdən çox mühüm əhəmiyyətə malikdir. Çünki birincisi, Şuşanın Azərbaycan mədəniyyətinin ocağı kimi xalqımızın tarixində çox böyük rəmzi mənası və xüsusi yeri var. Şuşa, eyni zamanda, azərbaycanlı milli kimliyinin daşıyıcısı və tarixi simvoludur. Bu mədəniyyət mərkəzinin təməli XVIII əsrdə, daha dəqiq desək, 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulub. Əlamətdar haldır ki, illər sonra əsərətdən qurtulan - əsl sahibinə qovuşan Şuşanın gələn il 270-ci ildönümüdür. Heç şübhəsiz, Azərbaycan dövləti bu müstəsna tarixi təntənəli şəkildə qeyd edərək öz milli gücünü və mədəni-siyasi iradəsini nümayiş etdirəcək, xalqımızın həmrəyliyi yenidən əzəmət simvoluna çevriləcək.

Digər tərəfdən, Şuşanın işğaldan azad olunması strateji amildir. Məlumdur ki, 1992-ci il mayın 8-də Şuşanın işğal edilməsi xalqımız üçün növbəti faciələrə səbəb olmuşdu. Şuşanın strateji əhəmiyyətinin itirilməsindən istifadə edən düşmənlər Laçını və Kəlbəcəri də işğal altına almış, beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi bağlantı yaradılmışdı. 28 il sonra bu tarixi Azərbaycan torpağının işğaldan azad olunması Azərbaycanın regionda strateji mövqeyinin möhkəmlənməsinə imkan verməklə yanaşı, xalqımızın mədəni-psixoloji üstünlüyünü də gücləndirmiş oldu.

### Milli keçmişinə sahib çıxan Azərbaycan xalqı tarixi və mədəni dəyərlərini yaşadır

Azərbaycan Prezidentinin rəhbərliyi ilə Şuşada görülən işlər xalqımızın milli keçmişinə sahib çıxmaq, tarixi və mədəni dəyərləri yaşatmaq, Şuşanı, sözün hər anlamında, dirçəltmək baxımından çox önəmlidir. 2021-ci il 30 avqust tarixində mədəniyyət paytaxtımızda Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəzirli Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poesiya Günlərinin açılışının keçirilməsi isə müstəsna tarixi hadisədir. Bu, eyni zamanda, milli qürur və ləyaqətin, eləcə

də mədəni dəyərlərimizin bərpasıdır. Bu, həmçinin tarixi irsə hörmət nümunəsidir.

Məlumdur ki, Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını Ulu Öndər Heydər Əliyev verib. Ulu Öndərin təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də Şuşada qarlı, şaxtılı havada bu məqbərənin açılışı olub. SSRİ dövrünün mürəkkəb şərtləri daxilində, xüsusilə də ermənilərin bu tarixi şəhərimizə iddialar irəli sürdükleri bir vaxtda Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərənin ucaldılması ilə bir daha Şuşanın Azərbaycan şəhəri olması öz təsdiqini tapıb. Yeri gəlmişkən, erməni vandalizminin nəticəsində dağıdılmış məqbərənin bərpasını Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz üzərinə götürüb. Bütövlükdə, bu gün Vaqif Poesiya Günlərinin keçirilməsi Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində xalqımızın qürur tarixinin daha bir parlaq səhifəsinin yazılmasıdır.

Bunlarla yanaşı, ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin - Xurşidbanu Nəvəvanın, Uzeyir Hacıbəylinin, Bülbülün büstlərinin gətirilməsi və mərkəzi meydanı qoyulması, Uzeyir Hacıbəylinin abidəsinin yenidən qoyulması, onun dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verilməsi və digər mühüm addımlar mədəni irsə və milli tarixə ehtiramın təzahürüdür.

### Qarabağın tacı dirçələcək, yenidən inkişaf, intibah və tərəqqi məkanına çevriləcək

Şuşanın bərpası hazırda Azərbaycan dövlətinin qarşısında duran milli-strateji vəzifələrdən və mühüm prioritetlərdən biridir. Bu tarixi Azərbaycan şəhərinin bərpasına Prezident İlham Əliyevin cari il yanvarın 14-də Şuşaya etdiyi səfərdən sonra start verilib. Qısa müddət ərzində bu istiqamətdə əhəmiyyətli işlər görülüb, müasir infrastrukturun yaradılması ilə əlaqədar vacib addımlar atılıb. Bu gün fərəh və məmnunluq hissi ilə qeyd edə bilərik ki, Zəfər yolu artıq inkişafın və azad olunmuş torpaqlara heyatın qaytarılmasının rəmzinə çevrilib.

Bunlarla yanaşı, Şuşanın tarixi abidələrinin bərpasına start verilməsi, Heydər Əliyev Fondu tərəfindən üç məsciddə təmir-bərpa işlərinin aparılması, Nəvəvan bulğunun bərpa edilməsi, "Xarabülül" və "Qarabağ" hotellərinin istifadəyə verilməsi və digərləri Azərbaycan dövlətinin siyasi iradəsini və iqtisadi gücünü nümayiş etdirir.

Bir sözlə, Azərbaycan xalqı Şuşaya müzəffər, qürurlu və qurucu xalq kimi qayıdıb. Əminliklə söyləmək olar ki, milli həmrəyliyimiz sayəsində Qarabağın tacı dirçələcək, yenidən inkişaf, intibah və tərəqqi məkanına çevriləcək!

## Türk Şurasına üzv dövlətlərin media nümayəndələri Şuşa şəhərində olublar



Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media nümayəndələri Şuşa şəhərinə səfər ediblər.

AZƏRTAC xəbər verir ki, səfər "Azərbaycana Media Tur" çərçivəsində həyata keçirilir. Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, həmçinin Bosniya və Herseqovina və Serbiyadan olan jurnalistlər şəhərlə tanış olublar.

İlk olaraq qonaqlar Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən güllələnmiş Xurşidbanu Nəvəvanın, Uzeyir Hacıbəylinin və Bülbülün abidələrini ziyarət ediblər. Jurnalistlər Xurşidbanu Nəvəvanın dağıdılmış evi və Xan sarayının qalıqları ilə tanış olublar. Onlara bu qədim tikililərin tarixi haqqında məlumat verilib, erməni işğalı dövründə talan edilərək yarasız hala salındığı bildirilib.

Daha sonra jurnalistlər Şuşa qalasında və Cıdır düzündə olublar. Bildirilib ki, Şuşa şəhəri 1752-ci ildə Pənahəli xan tərəfindən salınıb. Qala divarları şəhəri daim düşmən hücumundan qoruyub. Cıdır düzü isə Şuşanın ən görməli məkanlarından biridir. Burada məşhur Topxana meşəsinə gözəl mənzərə açılır. Məhz burada Qarabağ atlarının iştirakı ilə yarışlar keçirilirdi. Bu ənənə bundan sonra da davam etdiriləcək.

Jurnalistlər Azərbaycan şairi M.P. Vaqifin bərpa edilmiş məqbərəsinə baxıblar. Qeyd olunub ki, məqbərə ilk dəfə 1982-ci il yanvarın 14-də Ulu Öndər Heydər Əliyevin iştirakı ilə açılıb. Erməni işğalı dövründə isə məqbərə qarət edilmiş və dağıdılıb. Şuşa azad edildikdən sonra Prezident İlham Əliyevin tapşırığı ilə məqbərə bərpa edilərək yenidən əvvəlki görkəminə qaytarılıb.

Qonaqlar həmçinin Yuxarı Gövhərağa məscidini ziyarət ediblər, orada dualar oxuyublar.

## Azərbaycan Prezidenti Qarabağın göylərinə də qapı açır

"Aeroport" sözü latın qrupuna aid dillərin əksəriyyətində "göylərin qapısı" kimi tərcümə edilir. Məsələn, ispan dilində "aero" hava, "puerto" qapı deməkdir. Amma dövlət başçısının Füzuli aeroportunu Qarabağın "hava qapısı" adlandırması bu sözün etimologiyası ilə bağlı deyil.

Bu yerdə Səməd Vurğunun misrası yada düşür: "Göylərə baxıram - qapısı bağlı"... 30 ilə yaxın Qarabağın nəinki bütün yolları, həmçinin göyləri də dahi şairimizin dediyi kimi, üzümzə bağlanmışdı. 30 il "böyük Ermənistan" ideyasını bayraq edib Azərbaycan torpaqlarını işğal altında saxlayan erməni faşistləri bu ərəzələrdə bütün beynəlxalq hüquq normalarının ziddinə gələrək qondarma rejim yaratmışdılar. Lakin 44 günlük Vətən müharibəsində ərəzi-

lərimiz azad olunduqdan sonra xəstə erməni nasizminin çürük təxəyyülünə söykənib torpaqlarımızda ağa-lıq etmiş cəlladların sifətini bir daha ovcumuzun içi kimi gördük. Gördük ki, iliyindək faşizm ideyaları ilə yoluxan erməni millətçiləri hansı mədəniyyətsizliyin, hansı əlaqsizliyin sahibidirlər. Çünki onlar bu illərdə daş üstündə daş qoymamış, şəhərləri, kəndləri xarabalığa, məscidlərimizi tövləyə çevirmiş, yüzlərlə mədəniyyət abidəmizi talamışlar.

İşğal zamanı onların bəca-dıqları yalnız səngərlər qazıb istehkamlar qurmaq olmuşdu. Özüni hamından qədim, ağıllı və müdrik sayıb dünyanın gözüne kü üfürən erməni nasist liderləri və onun əsərətinə yaşamaqlı gəlin kimi dolanan erməni daşnakları bu 30 illə bir daxma belə, tikməmişlər.

Amma onlar bütün bu əməllərinin bədelini ödədilər. Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusu ilə 44 günə 30 il qalib kimi lovgalanıb şişən düşməni necə darmadağın etdisə, bu gün də özlərinə gələ bilmir-

lər. Azərbaycanda isə bütün xalq əl-ələ verib dövlət başçısının rəhbərliyi altında işğaldan azad edilmiş ərəzələrdə tikinti-quruculuq işləri görür, infrastruktur layihələri həyata keçirir. Yeri gəlmişkən onu da qeyd edək ki, dost, qardaş ölkələrin aparıcı şirkətləri də bu dirçəliş və quruculuğun iştirakçılarıdır.

Bu gün Qarabağa gedən bütün hava, quru və dəniz yolları Prezident İlham Əliyev təşəbbüsünün və qətiyyətinin təzahürüdür. Götürək inşasına cəmi bir neçə ay öncə başlanmış Füzuli Beynəlxalq Hava Limanını. Ən müasir səviyyədə inşa olunan Qarabağın bu "hava qapısı"nda sentyabr ayının sonuna qədər sənəşin terminalı istismara verəcək. Bununla da uzunluğu 3000, eni 60 metr olan uçuş-enmə zolağı artıq istismara verilməsi aeroportu istenilən tip hava gəmilərini qəbul edə biləcək.

Prezident İlham Əliyevin tapşırığı ilə Füzulidə belə qısa müddətdə bu cür ən müasir standartlara cavab verən beynəlxalq hava limanının inşa olunması, sözün əsl mənasında, misli görünməmiş

hadisədir. Həmin hadisənin dəyərini artıran bir amil də belə möhtəşəm layihənin tək olmasının olmamasıdır. Bu gün həm də Zəfər yolunun tikintisi başa çatmaq üzrədir. İki-üç hərəkət zolaqlı 101 kilometrlik yolun artıq 92 kilometrlik hissəsinə asfalt-beton örtüyü salınıb, körpülər və yeraltı keçidlər inşa edilmişdir.

Fikir verin, müharibənin qurtarmasından heç bir il də keçməyib. Bu dövr ərzində Azərbaycanın gördüyü işlərin, reallaşdırdığı layihələrin heç mində birini ermənilər işğalın 30 ilində həyata keçirmemişlər. Çünki bildirdilər ki, bu ərəzələrdə müvəqqətdirlər, gec, ya tez onları sahiblərinə qaytarmalı olacaqlar. Amma hefta istəyədilər belə, bacarmayacaqdılar. Tarixən ərəzələrində yaşadıqları bütün dövlətlərə xəyanət edən, xarici havadarlarını quluna çevrilən, güclünün nökrəri, gücsüzün ağası olanlar qurmağa, yaratmağa qadir deyillər. Bu, sübuta etiyəyici olmayan erməni gərəkliliyidir.

**Bahadır İMANQULİYEV,**  
"Azərbaycan"





## Baş prokurorun rəhbərliyi ilə nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir



Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri davam edir.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti Ankara xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib. Nümayəndə heyətinin üzvləri Ulu Öndərin abidəsi önünə əkilmiş qoyaraq dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramla yad ediblər.

yan parkı ziyarət edib. Nümayəndə heyətinin üzvləri Ulu Öndərin abidəsi önünə əkilmiş qoyaraq dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramla yad ediblər.

## Azərbaycan nümayəndə heyətləri Türkiyədə yeni ədliyyə ilinin açılış mərasimində iştirak ediblər

Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qardaş ölkədə Ali Məhkəmə və Baş Prokurorluğun yeni inzibati kompleksinin açılışı və Türkiyədə 2021-2022-ci ədliyyə ilinin başlanması ilə bağlı mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Baş prokuror Kamran Əliyev və Ali Məhkəmənin sədri Ramiz Rzayev rəhbərlik etdikləri Azərbaycan nümayəndə heyətləri Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca və Baş prokuror Bekir Şahinin dəvəti ilə açılış mərasimində iştirak ediblər.

Prezident Rəcəb Tayyib Ərdoğan mövzu ətrafında geniş nitq söyləyib.

Türkiyə Ədliyyə Nazirliyi üçün Ankaranın şöhrətinə yaraşan yeni inzibati binanın təməlinin bu ilin sonunadək atılacağını diqqətə çatdıran dövlət başçısı deyib: "Əgər bir dövlətdə ədalət yoxdursa, onun hansı sistemlə idarə olunmasının əhəmiyyəti olmaz. Orada, sadəcə, zülm hökm sürür".



Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, məhkəmə və hüquq sistemində yeni-yeni inzibati binaların inşa olunması ölkədə hüquq, ədalət və demokratik inkişafa göstərilən diqqət və qayğıdır. Digər çıxışlarda Ali Məhkəmə və Baş Prokurorluğun yeni inzibati kompleksinin əzəmətindən, yaradılan yüksək səviyyəli iş şəraitindən, Türkiyədə həyata keçirilən hüquqi islahatlardan, qanunların işləməsi, ədalətin və şəffaflığın qorunması, o cümlədən sosial şəbəkənin fəaliyyətinin tənzimlənməsinin əhəmiyyətinə dair mühüm məqamlar əsəndirilib.

Azərbaycan nümayəndə heyətləri sentyabrın 2-də Ankarada "Kassasiya instansiyası məhkəmələrində mükəmməllik" mövzusunda keçiriləcək beynəlxalq simpoziumda iştirak edəcəklər.

## Ermənistan dövlətinə və bu ölkənin bəzi vəzifəli şəxslərinə qarşı beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaq

"Azərbaycana qarşı törətdiyi cinayətlərə görə Ermənistan dövlətinə və bu ölkənin konkret vəzifəli şəxslərinə qarşı beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaq. Biz bu sahədə türkəyvi həmkarlarımızla sıx əməkdaşlıq edirik, fikir mübadiləsi aparırıq. Hesab edirik ki, bu sahədə birgə əməkdaşlıq kifayət qədər faydalı olacaq".

Bu fikirləri Türkiyədə səfərdə olan Azərbaycanın Baş prokuroru Kamran Əliyev sentyabrın 1-də azərbaycanlı jurnalistlərə müsahibəsində deyib.

Hər iki Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlılarla bağlı görülən işlər barədə məlumat verən Baş prokuror bildirib: "Birinci Qarabağ müharibəsi zamanı itkin düşən azərbaycanlılarla bağlı işlər davam edir və bu məsələ diqqət mərkəzindədir. İtkin düşən şəxslərdən 55 nəfər artıq müəyyən olunub. Bildiyiniz kimi, Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində və digər bölgələrdə məzarlar aşkar olunub. İkinci Qarabağ müharibəsindən isə 7 nəfər itkin düşmüş hesab edilir. Bu sahədə də işlərimiz davam edir. Bu məsələlərlə bağlı ölkə rəhbərliyi tərəfindən qarşıma vəzifə qoyulub. Çalışacağı ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı itkin düşən vətəndaşlarımız tapılaraq yaxınlarına, ailələrinə qaytarılsın. Bu məsələ ilə bağlı müxtəlif dövlət qurumları, bir sıra ölkələrlə əməkdaşlıq davam etdiririk".

Xatırladaq ki, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarcanın və Baş prokuroru Bekir Şahinin dəvəti ilə qardaş ölkədə səfərdədir. Səfərin məqsədi Ankarada Türkiyə Respublikası Ali Məhkəməsinin və Baş Prokurorluğunun yeni inzibati binasının kompleksinin açılışında, həmçinin "Kassasiya instansiyası məhkəmələrində mükəmməllik" mövzusunda keçiriləcək beynəlxalq simpoziumda iştirak etməkdir.

## Britaniyadan olan beynəlxalq hüquqşünaslar tərəfindən Ermənistanın hərbi cinayətləri barədə hesabat hazırlanıb

Britaniyadan olan beynəlxalq hüquqşünaslar İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif yaşayış məntəzələrində dinc əhaliyə qarşı törədilən hərbi cinayətlərə bağlı müstəqil hesabat hazırlayıblar.



AZƏRTAC xəbər verir ki, Londonda yaşayan həmyerlimiz "BM MorrisonPartners" beynəlxalq hüquq firmasının rəhbəri tanınmış azərbaycanlı beynəlxalq hüquqşünas Fərhad Mirzəyevnin təşəbbüsü və iştirakı, həmçinin Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə görkəmli beynəlxalq cinayət hüququ üzrə vəkil "9 BedfordRow" vəkili palatasının nümayəndəsi Steven Kayın başçılıq etdiyi qrup həmin hesabatı hazırlayaraq dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Hesabatda Azərbaycanın ən böyük ikinci şəhəri Gəncə də daxil olmaqla ölkəmizin müxtəlif şəhərlərində dinc əhaliyə qarşı edilən hücumlara beynəlxalq hüquq nöqtəyi nəzərdən qiymət verilib. Hesabatda müharibə dövründə 100-ə yaxın mülki şəxsin həlak olması ilə nəticələnmiş hücumlara hərbi və insani əleyhinə cinayətlər kimi qiymət verilib. 100 səhifəlik hesabat Azərbaycanın həmin hücumu məruz qalmış yaşayış məntəzələrinə səfərlərinin nəticələrinə və faktların araşdırılmasına əsaslanır, bununla bağlı beynəlxalq cinayət hüququ və beynəlxalq humanitar hüququn müvafiq aspektlərini araşdırır.



Hesabatda həmçinin Ermənistan silahlı qüvvələrinin işğal dövründə Füzuli rayonunda törətdikləri eməllərə də hüquqi qiymət verilib və onlara qasdən törədilmiş hərbi cinayət kvalifikasiyası verilir. Hesabata xüsusi bir veb-sayt həsr olunub və orada yerləşdirilən videolarda beynəlxalq ekspertlər tərəfindən bu hesabatın hazırlanmasının məqsədləri haqqında hərtərəfli izahatlar verilir və xarici ekspertlər öz gözləri ilə gördüklərini təsvir edirlər.

## ANAMA: Ötən ay piyada əleyhinə 455 mina aşkarlanaraq zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə ayıq məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, avqustun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 455, tank əleyhinə 70 mina və 503 ədəd part-

lamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ay ərzində 634 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Ötən il noyabrın 10-dan bu il avqustun 31-dək isə piyada əleyhinə 9406, tank əleyhinə 4092 mina və 10 min 529 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Beləliklə, nəticədə 4575 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

## Artilleriyaçılarımız "Artilleriya atəşinin ustaları" müsabiqəsini uğurla başa vurub



"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsi başa çatıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə doqquz ölkənin təmsilçiləri ilə yarışan artilleriyaçılarımız yüksək peşəkərlik nümayiş etdirərək üçüncü yerə layiq görüldülər.

Qazaxıstan və Rusiya komandaları isə müvafiq olaraq ilk iki yeri paylaşdı. Qeyd edək ki, sentyabrın 2-də "Artilleriya atəşinin ustaları" müsabiqəsinin bağlanış mərasimi keçiriləcək.

## Azərbaycan hərbciləri "Dəniz kuboku" müsabiqəsində növbəti epizodun qalibi olublar



İrəvanın Ənzəli şəhərində keçirilən "Dəniz kuboku" beynəlxalq müsabiqəsi davam edir. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqə iştirakçıları "Artilleriya atəşinin ustaları" yarışının növbəti epizodunu "Dəniz hədəfi üzrə artilleriya atışı" epizodu üzrə tapşırıqları yerinə yetiriblər.

Bu epizodun şərtlərinə əsasən, 3000 metr məsafədən artilleriya qurğularından döyüşün icrasına icra olunub və tapşırıqları yerinə yetirilməsi hakimler komissiyası tərəfindən izlənilib. Hədəfin məhv



edilməsi üçün artilleriya qurğularının heyətlərinə 40 ədəd mərmir verilib. Tapşırıqların icrasını zamanı dəniz hədəfi kimi xüsusi quraşdırılan gəmi löv-həsindən istifadə olunub.

Yekun nəticəyə əsasən, hərbi dənizçilərimiz 40 xalla birinci, İran komandası 36 xalla ikinci, Rusiya təmsilçiləri 20 xalla üçüncü, Qazaxıstan komandası isə 18 xalla dördüncü yerdə qərarlaşıblar. "Dəniz kuboku" müsabiqəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin "G122" və "G124" gözətçi gəmiləri və 66 hərbi qulluqçusu iştirak edib.

## Əlahiddə Ümumqoşun Ordunun rabitə bölmələrində məşğələlər keçirilir

Muxtar respublikada yerləşən Əlahiddə Ümumqoşun Ordunun rabitə bölmələrində məşğələlər keçirilir.



Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yaranmış mürəkkəb şəraitdə rabitənin təmin olunması ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə keçirilən məşğələlərdə səhra rabitə qovşağının ərazidə açılması praktiki olaraq məşq etdirilib.

İdarəetmənin təşkilatı üçün ərazidə açılmış dayanacaq və mobil radioqovşaqlardan gənc rabitəçilərin qəragahlararası məlumatlar mübadiləsini yüksək keyfiyyətlə yerinə yetirmə bacarıqları yoxlanılıb.

## Azərbaycan MN: "Ermənistan ordusunda baş verən cinayətlər və qanlı insidentlər orada hökm sürən özbaşınalığın nəticəsidir"

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi son vaxtlar Ermənistanın rəsmi və qeyri-rəsmi nümayəndələrinin müxtəlif məsələlərlə bağlı yaydığı əsassız bəyanatlarına münasibət bildirib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a daxil olan açıqlamada qeyd edilib ki, son vaxtlar Ermənistanın rəsmi və qeyri-rəsmi nümayəndələri Azərbaycan Ordusunun hərbi qulluqçularını tərəfindən gənc atəş-kəsin pozulması, meşə yanğınlarının törədilməsi, mal-qara oğurluğu, kənd sakinlərinə qarşı müxtəlif təzyiqlərin edilməsi və digər mövzularda əsassız iddialara söykənən bəyanatlar yayılıb.

Bildiririk ki, bu gün Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusu tərəfindən snayper tüfəngindən açılmış atəş nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə yayılan məlumat da yalandır, təxribat xarakteri daşıyır. Bu gün məlumatda göstərilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən heç bir atəş açılmayıb.

Ermənistan ordusunda baş verən cinayətlər və qanlı insidentlər orada hökm sürən özbaşınalığın və nizamnəmədən kənar münasibətlərin nəticəsidir. Bu hadisələrin Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur.

## Gəncə Qarnizonunda Türkiyənin Zəfər bayramının ildönümü ilə əlaqədar mədəni-kütləvi tədbirlər keçirilib

İllik tədbirlər planına əsasən Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi Türkiyənin Zəfər bayramının və Silahlı Qüvvələrinin 99-cu ildönümü ilə əlaqədar mədəni-kütləvi tədbirlər keçirib.



Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərkəzin təşkilatçılığı ilə keçirilən tədbirlər çərçivəsində hərbi qulluqçular üçün Türk Ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Gəncə şəhərində yerləşən ev-muzeyinə ekskursiya təşkil olunub, eləcə də Türkiyə Cümhuriyyətinin qurucusu və banisi Mustafa Kamal Atatürkün həyat və fəaliyyətinə dair film təqdim olunub.

Nuru Paşanın Gəncə şəhərində yerləşən ev-muzeyində nümayiş edilən və iki qardaş xalqın tarixini, dostluq əlaqələrini, o dövrün tarixi hadisələrini özündə əks etdirən eksponatlar barədə ətraflı məlumatlar əsgərlərin marağına səbəb olub. Qardaş Türkiyə Respublikasının şanlı Zəfər bayramına həsr olunan tədbirlər şəxsi heyət tərəfindən ruh yüksəkliyi və rəğbətə qarşılanıb.





# İŞİMİZ, GÜZƏRANIMIZ

İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə daha bir neçə yeni çoxmənzilli yaşayış binası təqdim olunacaq

Bölgələrdə isə yeni sosial xidmət və reabilitasiya müəssisələri açılacaq

“Şəhid ailələri və müharibə əlilləri üçün bu ilin sonunadək daha bir neçə çoxmənzilli yaşayış binası təqdim ediləcək. 2021-ci il üzrə onlara, ümumilikdə, 3 minədək mənzil və fərdi evin verilməsi təmin olunacaq, onlardan 1600-ü verilib”.

Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında vurğulanıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu il avqustun 26-da şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillər və avtomobillərin təqdim olunması ölkəmizdə bu kateqoriyalardan olan vətəndaşlara ən yüksək səviyyədə diqqət və qayğıni ifadə edir. Dövlət başçısının tapşırığı ilə şəhid ailələrinə və müharibə əlillərinin mənzillə təminatı proqramının genişləndirilməsi işləri davam edəcək.

Qeyd olunub ki, 2019-2021-ci illərdə nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulmuş, ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Bu ilin sonunadək Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Qəbələ və Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulur.

Iclasda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, yeni sosial obyektlərin tikintisi, habelə yeni



DOST mərkəzlərinin yaradılması sahəsində aparılan işlər müzakirə olunub. “DOST İş Mərkəzi” tərəfindən görülən işlər nəzərdən keçirilib.

Bildirilib ki, hazırda 56 min şəxsi əhatə edən ödənişli ictimai işlər proqramının təkmilləşdirilməsi işləri aparılır. Ödənişli ictimai işlərə cəlb olunanlar, əsasən, ilkin peşə hazırlığı olmayanlardır. Buna görə də onların proqram çərçivəsində bu və ya digər konkret peşə sahələrinə işlə təmin edilməklə həmin sahələrə aid ilkin peşə biliklərinə, bacarıqlarına yiyələnmələrinə, beləliklə, bu bacarıqlar hesabına gələcəkdə müstəqil şəkildə öz işlərini qura bilmələrinə şərait yaradılması da hədəflərdən biridir.

Iclasda Nazirliyin Daxili nəzarət və audit şöbəsinin, Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyasının fəaliyyətinə dair hesabatlar da dinlənilib, görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

## SKSP-nin rezidenti tikinti işlərini yekunlaşdırıb



Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti “Universal Packing Industry” QSC-nin “Qablaşdırma məhsullarının istehsalı” müəssisəsində tikinti işləri yekunlaşıb və hazırda avadanlıqların quraşdırılması işləri görülür.

Müəssisənin 2021-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır. İnvestisiya dəyəri 2,5 milyon ABŞ dolları olan zavodda ilkin mərhələdə 50 nəfər daimi işlə təmin ediləcək. Növbəti mərhələdə isə işçi sayının 80 nəfərə çatdırılması nəzərdə tutulur.

“Qablaşdırma məhsullarının istehsalı” müəssisəsində Tayvan və digər ölkələrin qabaqcıl texnologiyalarından istifadə edilməklə, iki istehsal xətti üzrə qofre (üçqat) karton, zərf və fayllar istehsal ediləcək. Şirkət həmçinin Azərbaycanın ilk dəfə olaraq incə dalğa kartonlarının da istehsalını həyata keçirəcək. Zavodun məhsulları daxili tələbatı ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcək.

## bp və tərəfdaşları ABB Tech Akademiyasını dəstəkləməkdə davam edir

bp və onun Azərbaycanda əməliyyatçı olduğu birgə müəssisələrdəki tərəfdaşları ABB-nin təşəbbüsü ilə həyata keçirilən “ABB Tech Akademiyası” təlim proqramına öz dəstəyini davam etdirəcək.

Layihə ölkədə rəqəmsal texnologiyalar üzrə yeni nəsil işçi qüvvəsinin yaranmasına dəstək vermək məqsədi daşıyır və bp və tərəfdaşlarının Azərbaycanda ümumi mütəxəssis potensialının inkişafına töhfə vermək öhdəliyinin bir hissəsidir. bp bu layihəyə təxminən bir il əvvəl qoşulub və ABB ilə birlikdə, ümumilikdə, 200 nəfər Azərbaycan vətəndaşının təlimini maliyyələşdirməyi nəzərdə tutur.

Layihə ilk qrupun məzun buraxılışını qeyd etmişdir. Bu qrupun təlimləri ötən ilin dekabr

ayında başlamışdı. Məzunlara ABB Tech Akademiyası tərəfindən proqramı bitirdiklərinə dair sertifikatlar təqdim olundu. Məzunların təlim zamanı əldə etdikləri bilik və bacarıqlar onlara öz işlərində daha effektiv olmağa imkan verəcək və daha geniş məşğulluq imkanları yaradacaq.

Hazırda həmin proqram üzrə ikinci qrupun təlimləri davam edir, üçüncü qrup isə bu il müfəssəl seçim prosesindən sonra təlimlərə başlayacaq.

ABB Tech Akademiyasının məqsədi innovativ düşüncəyə, gələcəyin texnologiyalarına doğru səyləri istiqamətləndirəcək və texnoloji sığrayışlara töhfə verəcək yeni nəsil peşəkarları yetişdirməklə yerli IT bazarının inkişafına dəstək verməkdir.

## 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə başlanılıb

Ölkədə yol infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində cari ildə inşası və əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulmuş avtomobil yolları ilə bağlı kompleks tədbirlər davam etdirilir.

Bu istiqamətdə “Goranboy rayonunun Dəlilməmmədli-Düzqışlaq-Bağcakürd-Dəyirmanlar-Azad-Nizami avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Prezidentin sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilib.

14 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Dəlilməmmədli-Düzqışlaq-Bağcakürd-Dəyirmanlar-Azad-Nizami avtomobil yolunun uzunluğu 16 kilometrdir.

Avtomobil yolu texnoloji ardıcılığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun yenidən qurulur. Yolun layihə üzrə hərəkət hissəsinin eni 6, çiyinlərinin eni isə hər bir istiqamət üzrə 2 metr olacaq.



Layihə çərçivəsində yolun torpaq yatağının bərpası üçün yararlı qrunt müxtəlif dərəcəliklərdə qazılaraq çıxarılıb, əvəzinə çirçil qruntu tökülərək kipləşdirilib. Yolun relyef-

dən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb, yolun genişləndirilməsi işləri aparılıb. Bundan başqa, torpaq yatağı hazır olan hissələrdə yeni yol əsası inşa edilib.

Daha sonra yol əsasının alt və üst layının tikintisi işləri aparılıb.

Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədilə mövcud boruların yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulan işlərdən olduğu üçün yol boyu su kəmərlərinin, müxtəlif diametrlili demir-beton su ötürücü boruların tikintisi işləri də yerinə yetirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun 11-ci km-də mövcud olan 2 ədəd bir aşırımlı körpülərin əsaslı şəkildə təmiri də layihə çərçivəsində icra olunub.

Bu işlərin ardınca “İnşaat Norması və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işlərinə başlanılacaq. Bunun üçün 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.

Layihənin sonuncu mərhələsində yol boyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, km göstəricisi və signal direklləri quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfqi nişanlama xətləri çəkiləcək.

Sözsüz ki, aparılan işlər yol boyu yaşayan əhali ilə yanaşı, yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, həmçinin yük və sərnişin daşımaları xeyli asanlaşdıracaq və kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək.

## «Pambıq kolu çörək ağacımızdır»

Ağcabədi bu gün ölkənin aqrar sektorunda böyük potensial olan rayonlardandır. Son illər burada kənd təsərrüfatının sənaye təməli üzərinə keçilməsi istiqamətində konkret işlər görülür.

Götürək müterəqqi texnologiya ilə çalışan “Atena” müasir heyvandarlıq kompleksini və ya “Qarabağ” taxılçılıq təsərrüfatını. Bu müəssisələr səmərəli fəaliyyətləri ilə ölkənin kənd təsərrüfatının inkişafına sanballı töhfələr verir.

Bu və digər uğurların bir səbəbi də rayonda sağlam mənəvi-psixoloji mühitin mövcud olmasıdır. Qazanan nailiyyətlərin mayasında həm də bu amil dayanır.

44 günlük müharibənin qələbə sevinci, Ermənistan ordusunun darmadağın edilərək torpaqlarımızın işğaldan azad edilməsi də Ağcabədiyə yeni ovqat gətirmişdir. Qələbə naminə şəhidlər veriləndə, düşmənin atdığı raketlərlə, artilleriya mərmirləri ilə çoxsaylı yaşayış evləri, sosial obyektlər dağılsa da, Zəfərimiz yarıllarımıza məlhəm olmuşdur.

Və nəhayət, keçək mətləbə. Ağcabədinin iqtisadiyyatında pambıqçılıq aparıcı roluna malikdir. Hələ sovet dönmində Ağcabədi qabaqcıl pambıqçılıq rayonu kimi Azərbaycanda böyük şöhrət qazanmışdır. Sonralar bu gəlirli sahə gözdən salınıb tənəzzülə uğradılıbsa da, Prezident İlham Əliyevin sədrliyi ilə beş il əvvəl pambıqçılıq rayonlarının Sabirabadda keçirilən respublika müşavirəsindən sonra yenidən dirçəlməyə başladı.

Bu dönüş Ağcabədi kəndlilinin də ürəyindən xəbər verdi. Dövlətin dəstəyi, yerlərdə yaradılan əlverişli şə-



Hər il bu sahədən yüksək qazanc götürən Ağcabədi kəndlilinin belə hesab etməsi təbiidir

rait qısa müddət ərzində pambıqçılıq inkişaf yoluna çıxardı. Rəqəmlərə nəzər salaq: 2016-cı ildə rayonun təsərrüfatlarında 3661 hektar pambıq ekilmiş və 8.852 ton məhsul istehsal olunmuşsa, keçən il 10689 hektardan 38 min ton məhsul toplanmış, hər hektarın orta məhsuldarlığı 34,5 sentnerə yüksəlmişdir. Cari təsərrüfat ildə isə pambıq əkinli sahələri daha da genişləndiriləcək 11010 hektara çatdırılmışdır. Hədəf də yenilənmişdir - 40 min tondan çox. İndindən demək olar ki, hədəf realdır. Çünki göz işlədikcə uzanan geniş tarlalər bol məhsuldan xəbər verir.

Rayonda pambıq yığımına hazırılıq son mərhələyə daxil olub. Yığımı yüksək səviyyədə təşkil etmək üçün rayon icra hakimiyyətində operativ qərargah yaradılıb. Böyük zəhmətlə yetişdirilmiş məhsulu tez və itkisiz yığib tedarük etmək, qarşıya çıxan çətinlikləri aradan qaldırmaq üçün işlər məhz bu mərkəzdən idarə olunacaq.

Ağcabədidə pambıqçılıqla üç şirkət filialı məşğuldur. MKT MMC-nin rayon nümayəndəliyi cari il 4760 hektar üçün müqavilə bağlayıb. Bu rəqəm “Azərpambıq”ın rayon filialı üzrə 4330, “P. Aqro” MMC Ağcabədi filialı üzrə 1920 hektardır.

Ötən illər olduğu kimi, pambıq yığımında yene də texnikaya geniş meydan verilib. Artıq 44 pambıqçıqan maşın təmir edilib start xəttinə çıxarılıb. 140 nəqliyyat traktor, 288 lafet, 11 yükleyici də mövsümə hazırdır.

Pambıq yığımına sayılı günlər qalır. Tarlaləri maşınlarla yığma hazırlamaq üçün artıq yarpaqların tökdürülməsi tədbirinə start verilməlidir. Bu məqsədlə 43 çiləyici aqreqatın gücündən istifadə olunur. Qısa müddət ərzində 300 hektardan çox sahə defolyasiya edilmişdir.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov deyir ki, pambıq strateji məhsuldur: “Onun ixracı valyuta gətirir. Kendli isə pambığa xoş güzəranın, firavan həyatın vacib şərti kimi baxır. Bu baxımdan pambıqçılıq inkişafı həm də sosial məsələdir. Pambıqçılıqda minlərlə kəndli etibarlı iş yerini qazanır, çalışır və yüksək gəlir əldə edir. Bir cəhəti də qeyd etmək lazımdır-

dir ki, pambığın etibarlı bazarı var. Axı bir çox təsərrüfat sahələrində bu yoxdur. Bəzən soğan əkin torpaq sahibi illi zərərə başa vurur, bostançının əli boşda qalır və s. Amma pambıqçılıqda belə deyil, yeni məhsulun satış problemi yoxdur. Üstəlik, qiyməti bazarla tənzimlənir. Yeri gəlmişkən qeyd edim ki, cari ilin məhsulu üçün hər ton pambıqın alış qiymətinin 50 manat artırılması barədə pambıqçılıq şirkətlərinin birgə qərarı yerlərdə razılıqla qarşılanıb. Elə ona görə də bu sahə ilə məşğul olan Ağcabədi kəndlilinin pambıq kolunu özünün çörək ağacı hesab etməsi təbii

dir ki, pambığın etibarlı bazarı var. Axı bir çox təsərrüfat sahələrində bu yoxdur. Bəzən soğan əkin torpaq sahibi illi zərərə başa vurur, bostançının əli boşda qalır və s. Amma pambıqçılıqda belə deyil, yeni məhsulun satış problemi yoxdur. Üstəlik, qiyməti bazarla tənzimlənir. Yeri gəlmişkən qeyd edim ki, cari ilin məhsulu üçün hər ton pambıqın alış qiymətinin 50 manat artırılması barədə pambıqçılıq şirkətlərinin birgə qərarı yerlərdə razılıqla qarşılanıb. Elə ona görə də bu sahə ilə məşğul olan Ağcabədi kəndlilinin pambıq kolunu özünün çörək ağacı hesab etməsi təbii

Lazım QULİYEV, “Azərbaycan”

## Tənha, yaşlı və əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə sosial tərəfdaşlardan dəstək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sosial tərəfdaşlıq müstəvisində özəl sektorun sosial layihələrinin bir istiqaməti də tənha yaşlı və əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə yönəlib.



Nazirliyin sosial tərəfdaşı “Paşa Holding” tərəfindən 2019-2021-ci illərdə mühüm dəstək tədbirləri həyata keçirilib. Şirkət əlilliyi olan şəxslərin BOCCIA İdman Federasiyasına da maliyyə dəstəyini göstərir.

Ali və orta ixtisas müəssisələrində ödənişli təhsil alan, görmə imkanı məhduud bir qrup tələbənin təhsil haqqını ödəyən “Paşa Holding” inklüziv teatr olan, fiziki məhdudiyyəti istedadlı insanların çalışdığı ƏSA teatrını da öz dəstəyi ilə təmin edib. Ötən il aztəminatlı ailələrə dəstək olaraq 7500 məktəbli forması təqdim edən şirkət bu il də 13 mindən çox aztəminatlı ailənin uşaqlarını məktəbli ləvazimatları ilə təmin edir. Hazırda çanta, məktəbli forması və digər zəruri məktəb ləvazimatları Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən ailələrə çatdırılır.

“ISR Holding” də bu işlərdə yaxından iştirak edir. Şirkət ötən il 5000 aztəminatlı şəxse müxtəlif növ geyim əşyalarını təqdim edib. Ötən il COVID-19 pandemiyası ilə əlaqədar yaş 65-dən yuxarı tənha vətəndaşların infeksiyadan qorunmaq üçün evdən bayıra çıxmaları dövrə onlara evlərində sosial xidmətlərin operativ və səmərəli təşkilində “Azərmaş” ASC mühüm dəstək göstərib. Şirkətdən bunun üçün 100 avtomobil ayrılıb ki, bu da önəmli sosial tərəfdaşlıq nümunəsi oldu.

## Respublika toxum sərgi-satış yarmarkasına start verilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Dövlət Toxum Fondunun təşkilatçılığı ilə Şamaxı şəhərində Respublika toxum sərgi-satış yarmarkası öz işinə başlayıb.



Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan Şamaxı İcra Hakimiyyətinin başçısının müavini Elxan İbrahimov dövlət başçısı İlham Əliyev tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğıdan danışıb, belə bir sərginin Şamaxı şəhərində keçirilməsindən məmnunluğunu ifadə edib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirza Əliyev bildirdi ki, ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçıların keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilmişdir və bu istiqamətdə Aqrar Xidmətlər Agentliyi tərəfindən davamlı olaraq zəruri tədbirlər həyata keçirilir.

Qeyd olunub ki, yarmarkanın keçirilməsində əsas məqsəd toxum ticarət şəbəkəsinin yaradılması, rəqabət mühitinin formalaşdırılması, istehsalçı ilə istehlakçı arasında birbaşa münasibətlərin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, toxumçuluqda yeni innovativ texnologiyaların tətbiqi etməklə məhsuldarlığın artırılması, toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, həmçinin fermerlərə sertifikatlı toxumun əlçatanlığını təmin olunmasıdır.

Sərgi - yarmarkası ilə tanışlıqdan sonra məhsullar və toxumla bağlı ətraflı müzakirələr aparılıb. Fermerlər sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumat verilib və informasiya materialları təqdim olunub.

Qeyd edək ki, yarmarkalar, ümumilikdə, ölkənin 6 bölgəsində təşkil olunacaq. Növbəti yarmarka sentyabrın 3-də Şəkida, sentyabrın 6-da Ağcabədidə, sentyabrın 8-də Saatlıda, sentyabrın 10-da Cəllabadda, sentyabrın 13-də isə Xaçmazda keçiriləcək. Yarmarkaların müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazasının formalaşması, “seleksiyaçı-toxumçuluq istehlakçı” zəncirlərinin real qarşılıqlı əlaqəsinin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığını təmin olunmasıdır.









## XVI Tokio Yay Paralimpiya Oyunları

# Paralimpiyaçılarımızın hesabında 11-ci qızıl medal

## Vəli İsrailov növbəti çempionumuz oldu

Tokiyaya yüksək əhvali-ruhiyyə ilə yollanan Azərbaycan paralimpiyaçıları hər gün yeni uğurları ilə azarkeşlərini sevindirirlər. Onlar mübarizəyə qoşulduqları bütün yarış növlərində yüksək ustalıq nümayiş etdirirlər.



Yarışların növbəti günü Azərbaycan komandasının hesabındakı medal sayı 16-ya çatdı. Onlardan 11-i

qızıl, 1-i gümüş, 4-ü isə bürüncdür. Xatırladaq ki, paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva



(52 kq), Xanım Məhəmmədova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsəfə Kərimova (+70 kq) qızıl, Namiq Abası (66 kq) və İlham Zəkəyev (+100 kq) bürünc medala sahib olmuşdular. Üzgüçülük yarışında isə Rəşadətli Vəli İsrailov növbəti qızıl medalı qazanmışdır. Nizaatma yarışında dünya rekoru müəyyənləşdirən para-atletimiz Həmid Heydəri də qızıl medalçılar sırasına qoşulmuşdur. Onun uğuru

Elvin Astanov nüvəatma yarışında təkrarlamışdır. Uzunluğa tullanmada Səid Nəcəfzadə və pauerliftinqdə Pərvin Məmmədov isə fəxri kürsünün üçüncü pilləsinə qalxmışlar. Dünən Azərbaycan yığmasına növbəti qızıl medalı üzgüçü Vəli İsrailov qazandı. O, arxası üstə 100 m məsafəyə üzməkdə fərqlənərək 1:04.86 nəticə ilə birinci oldu. Bununla o, həm də Paralimpiadanın rekordunu təzələdi.

## Vətənə gərək oğullar

# Bədənində 7 qəlpə gəzdirən qazi

Rəşadətli Ordumuzun şanlı qəlpəsi ilə başa çatan Vətən müharibəsi düşmənin çirkin niyyətlerini gözdə qoydu. Vətənə canlarını qiymətdən çıxarmayan, ölümün üstünə gedən, yaralansa belə, döyüşlərdən çəkinməyən oğullarımızdan biri də 1991-ci il avqust ayının 3-də Laçın rayonunun Zabux kəndindən anadan olan Vəliyev Arzuman Ənvər oğludur.



O, Vətən müharibəsi başlayanda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli və Laçın rayonlarının bölmələrinə müraciət edib. Arzuman Vəliyev deyir ki, Vətənin ən çətin günlərində mənəm də Azərbaycan oğlu kimi borcum idi ki, düşmən qarşısına çıxım: "Buna görə də orduya könüllü yazılaraq evə qayıtdım. Səbrim çatmadı. 109 məlumat bürsündən Müdafiə Nazirliyinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin telefon nömrəsini öyrəndim. Zəng etdim ki, mənə niyə apararsınız, axı, könüllü yazılmışam? Bildirdilər ki, narahat olma, çağırılacaqsan. Beləliklə, 2020-ci il oktyabrın 1-də ön cəbhəyə yola düşdüm..."

Döyüş yolu Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı rayonlarının azad edilməsi uğrunda əməliyyatlardan keçən Arzuman beləcə, Vətənə xidmət borcunu ləyaqətlə verdi. Deyir ki, buradan onunla birlikdə döyüşlərə, esildə, torpaqlarımızın azad edilməsinə azad edilməsi əməliyyatlarında iştirak etmək üçün yola çıxan dostlarından ikisini itirib. Yaralananları, qazi kimi geri döndərləri də az olmayıb: "...Bakıdan mənə birlikdə ön cəbhəyə yola düşənlərdən Nəcəfov Etibar Mehman oğlu və Cabarov Sahgündüz Habil oğlu ilə birlikdə Milli Qəhrəman Şükür Həmidovun dəstəsinə idik. Oktyabrın 22-də Qubadlının mərkəzinə hücum hazırlaşdıq. Səhər saat 3-4 oldu. Komandirimiz Şükür Həmidovla birlikdə bir neçə hərbi qulluqumuz və könüllülərimiz bu əməliyyatda qəhrəmanlıqla döyüşərək düşməni xeyli itki verdik. 35 nəfərlik dəstəmlə Qubadlıya mərkəzdən deyil, Laçın yolu ilə girmək qərarına gəldik. Gecənin zülmət qaralığı əməliyyatın uğurla başa çatmasına kömək etdi. Səhər saat 4-də düşmənin gözləmədiyi məqamda hücumə keçib onları haqladıq. Səngərlərimiz qaçmayan, bizə müqavimət göstərmək istəyən erməni silahlı quldurlarının meyitləri üst-üstə qalaqladı. Biz düşmənin canlı qüvvəsini məhv etməklə yanaşı, onların silah-sursatlarını da ələ keçirdik. Lakin gündüz

saat 10-11 arası düşmənin sanitariya məşinindən bizə yenidən atəş açılmağa başlayanda cavab verməyə məcbur olduq. Bu, onların cəzası idi: biz heç vaxt təcili yardım məşinina güllə atmamışdıq, əksinə, həmişə imkan verirdik ki, yaralıları və ölənləri cəsədlərini götürsünlər. Bunun özünü də düşməne sarsıdıcı, psixoloji bir zərbə idi. Bu dəfə özləri məcbur etdilər ki, onları tərkisilah edək. Düşmən tərəf bizim mövqelərimizi öyrəndikdən sonra 120 millimetrik kasetli iriçaplı silahlarla bizə atəş tutmağa başladılar. Bundan sonra yaralananlarımız və şəhidimiz oldu. Onlar bizi atəşə tutanda iki döyüş yoldaşımız ağır yaralandı. Birinin ayağını dizdən aşağı qəlpə apardı. Şəhid və yaralıları oradan çıxarmaq istəyəndə yəni bizi minaatla atəşə tutdular..."

Arzuman deyir ki, bu dəfə atəşin dalğasına düşdü. "Dalğa" onu 4-5 metr kənara tulla. Ayağa qalxıb irəli qaçanda minaatla yenidən vurdular. Mərimi bir az uzağa düşdüyü üçün qəlpəsi onu 2-3 metr kənara tulla. Qalxmaq istədi, amma bacarmadı. Belindən aşağı heç nə hiss etmədi. Fikirləndi ki, yəqin həm öz çəkisi, həm bronjit, kasqa, silah, patrona, maqazinlər, qumbaralar və əlavə olaraq bir çanta da ehtiyat götürdüyü güllənin ağırlığı imkan vermirdi qalxmağa. Son demə, ağır yaralanıb, amma istədi-isti ağırlarını hiss etdim: "İstədim birtəhər qalxım ayağa. Qalxdım da. Son nəfəsimizə kimi düşməne can verməyə-cəyimizə and içmişdik. Ona görə də birtəhər durdum. Addım atanda yəni yığıldım, ayağım tab gətirmədi. Sürünmə-sürünmə bir az qabağa getdim. Hiss etdim ki, bədənim isinir, gözələrim qaralır. Baxdım ki, bütün bədənim qanım içindədir. Başa düşdüm ki, yaralanmışam..."

"Hələ də düşmənin atəşi kəsməmişdi. Orada 4-5 saat qalsam da, kimsənin mənə xəbəri yox idi. Kömək olmadı. Üçün bütün ümidlərim üzüldü", - deyən Arzuman əlavə edir: "Özümle bir qumbara, 3 maqazin və silahımı götürdüm. Öz-özümə dedim ki, eger düşmən gəlsə, nə bacararam döyüşərim. Qum-

baranı da ona görə götürdüm ki, eger əsir düşsəm, özümü partladım. Yalnız axşam saatlarında cənub bölgəsindən olan iki döyüşçü qardaşım yeməyə gedərək mənə gördü. O gün oktyabrın 25-i idi. Mənə dedilər ki, səni çatdıracağıq arxaya. Sağ olsunlar, mənə götürüldülər, dağ-dərələrlə zülmə gərdik. Ağrıya dözmə bilirdim. Ona görə də dedim ki, silahımı verin, mənə burada qoyub gedin. Nə döyüş bilərəmsə onu da edərdim, artıq gedə bilirdim. Mənə aldandırdılar ki, "lap az qalıb, bu təpəni də aşağı, maşın oradadır". Belə-belə oktyabrın 26-da səhər saat 7-8 radələrində mənə çatdırıldı maşına. Mənə elə gəlir ki, döyüş dostlarım, ən azı 13-14 saat yox gəlmişdilər. Yəni mənə orada buraxılmayıb gətirildilər. Həm də təkcə mənə yox, daha bir nəfərimizin də sağ ayağı dizdən aşağı yox ildi, qəlpə aparmışdı. Biz çatdırıldı Həkeri çayının sahilinə..."

"...Qubadlıda maşın cayı keçə bilməyib. Onları orda düşürüb yerə uzadıblar. Cəbrayıldan "Ural" markalı maşın çağırıldı. Bir saatdan sonra gələn maşınla yaralıları Cəbrayıldakı ermənilərin atıb qaçdığı "sañcast"a çatdırıldı. Orada ilk yardımdan sonra təcili yardımla Füzuli rayonunun Əhmədbəyli kəndindəki xəstəxanaya gətirildilər. "Bir gün orada qaldım. Sabahısı gün mənə Bakıya, Papanın Herbi Xəstəxanasına gətirildilər. Herbi hospitalda 7 qəlpə yaralı ilə bir ay müalicə olundum. Növbəti müalicəm isə Respublika Xəstəxanasında əsəblərlə bağlı olacaq. Artıq xəstəxana mənə qeydiyyata alıb", - deyir Arzuman.

İgidimizin Vətən qarşısındakı xidmətləri dövlət başçısı, Prezident İlham Əliyev sərəncamları ilə yüksək qiymətləndirilib. "Cesur döyüşçü", "Füzulinin azad edilməsinə görə", "Qubadlının azad edilməsinə görə", "Cəbrayılın azad edilməsinə görə" və "Xocavəndin azad edilməsinə görə" medalları ilə təltif olunub.

Məhəmməd NƏRİMANOĞLU, "Azərbaycan"

# Şuşanın işıqları Xankəndinin gözünü qamaşdırır

## Ermənistanda isə yeni bahalaşma dalğası başlanır

Əvvəlki 1-ci səh.

Ermənistanın Milli Statistika Xidməti bildirir ki, bahalaşma ailə büdcəsi məhdud olan bir çox evlərin həyat səviyyəsinin ciddi şəkildə pisləşdiyini və ölkədə yoxsulluğun miqyasının artdığını göstərir. İqtisadçı Suren Parsyan isə vəziyyətin daha da ağırlaşacağını qeyd edir. Onun sözlərinə görə, Mərkəzi Bank inflyasiyanı idarə edə bilmir və yeni qiymət artımları gözlənilir: "Ötən ay Ermənistan Mərkəzi Bankı bu il dördüncü dəfə yenidən maliyyələşmə faizini 7 faizə qaldırdı. Yenidən maliyyələşdirmə faizini növbəti dəfə baxılmasının səbəbi inflyasiyanın gündəngünə artmasıdır". O həmçinin bildirir ki, Ermənistan Mərkəzi Bankının əsas vəzifəsi qiymət sabitliyini təmin etməkdir: "2020-ci il ərzində Ermənistan Mərkəzi Bankı yenidən maliyyələşdirmə dərəcəsini 5 dəfə dəyişib. Mərkəzi Bank işğar aktivliyi stimullaşdırmaq üçün yenidən maliyyələşdirmə faizini aşağı saldı, lakin praktikada bu, kredit faizlərinin azalmasına səbəb olmadı. İqtisadi və siyasi risklər üzündən kredit faizləri artmağa davam etdi. Aydın ki, uğursuz pul siyasəti alətləri ilə Mərkəzi Bank qiymət sabitliyini təmin edə bilməz. Dağ-mədən sənayesinin və tikintinin aktivliyi və real sektora investisiya qoyulmadığı bir şəraitdə Ermənistanda

malların qiymətləri artmaqda davam edəcək. Dramın məzənnəsinin müvafiq qəti qalxması belə, malların bahalaşmasının qarşısını almayacaq. Dünya bazasında ərzaq məhsullarının bahalaşması da Ermənistanda yeni inflyasiyaya səbəb olacaqdır". Artıq İrəvanda büdcənin, ölkədəki sosial durumun Qarabağ müharibəsinə görə iqiqat zərbə alması aşkar şəkildə etiraf edilir. Erməni iqtisadçı Hakop Kocaryan Ermənistanda qiymətlərin yene də yüksək olmasını və hələ yüksəlməyə davam etdiyini vurğulayır: "Yeni tarif ili yaxınlaşdıqca, kommunal xidmətlərin tarifiyinə yenidən baxılması prosesi gözlənilir. Bu istiqamətdə bəzi şirkətlər satış qiymətinin dəqiqləşdirilməsi və növbəti il üçün qiymətlərin müəyyənləşdirilməsinə görə Tarif Şurasına müraciət edib. Bağlanılan müqaviləyə əsasən şirkətlər hər il belə bir təşəbbüsə çıxış etmək hüququna malikdir və bundan yararlanırlar".

Bu arada Konstitusiyaya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Qazaryan "Facebook" hesabında yazıb ki, Ermənistan prezidenti Armen Sarkisyan ölkəyə qayıtmaq istəmir: "Prezidentin ofisi Armen Sarkisyanın 9 avqust 2021-ci ildə tətillə getdiyini açıqlayıb. 22 gün keçib, amma xaricə istirahət edən prezident hələ də Ermənistana qayıtmır. Bu müddət ərzində onun adından fərman-

lar, təbriklər və başsağlığı verilib, ancaq fiziki olaraq iştirak etdiyi görüşlər qeydə alınmayıb". O da qeyd olunur ki, xarici səyahətləri seven prezident hələ də Ermənistanda özünü rahat hiss etmir, bu ölkədən qaçmaq və geri dönmək üçün daim fürsət axtarır. Ermənistanda davam edən siyasi, sosial-iqtisadi fəlakətin fonunda isə "Hraparak" qəzeti gündəmdən kənara çıxaraq Azərbaycanın Şuşa şəhərində genişmiqyaslı tikinti-abadlıq işləri həyata keçirdiyindən yazıb. Neşr indi Şuşanın işıqlarının gecələr hətta Xankəndindən görünürüyünü qeyd edir: "Yol və tunnelənlərlə yuxarıda elektrik stansiyası da tikilib. Şuşaya aparılan yolda, hələ sovet illərində tikilmiş və Şuşanın qidalandıran yarımstansiyasının bir neçə metrliyində cəmi bir neçə ay ərzində yeni yarımstansiya tikilib, indi bu yarımstansiya Şuşanı elektrikle qidalandırır və şəhəri işıqlandırır. Azərbaycan işıqları ilə möhtəşəm şəkildə işıqlandırılmış Şuşa şəhəri indi hətta Xankəndindən görünür. Ruslar isə Azərbaycan hərbiçilərinin baxışları altında Xankəndinə keçib gedənlərin pasportlarını yoxlayır".

Göründüyü kimi, artıq Ermənistan vətəndaşları sabaha ümidli baxırlar. Bu isə o deməkdir ki, ölkəni yeni kaos gözləyir.

Elçin CƏFƏROV, "Azərbaycan"

# Sentyabrda havanın orta aylıq temperaturu bəzi yerlərdə normadan bir qədər yüksək olacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq.

Xidmətdən AZƏRTAC-a bildirilir ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 22-24° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2° yüksəkdir. Havanın temperaturu gecələr 19-23°, gündüzlər 25-30°, bəzi günlərdə 33° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 12-23 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 23-25°

isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2° yüksəkdir. Havanın temperaturu gecələr 17-22°, gündüzlər 25-30°, bəzi günlərdə 34-38° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-13 millimetr) olacağı gözlənilir.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 15-17° isti olacaq. Bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 11-16°, gündüzlər 18-23°, bəzi günlərdə 26° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 34-50 millimetr) olacaq.

Gəncə şəhərində, Qax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 21-23° isti olacağı gözlənilir ki, bu da

iqlim normasına yaxın və 2° yüksəkdir. Havanın temperaturunun gecələr 18-23°, gündüzlər 25-30°, bəzi günlərdə 33-36° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə (norma 17-44 millimetr) bir qədər normadan çox olacağı bildirilir.

Balakan, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıl, Ağsu, Şamaxı, Siyəzən, Şəbran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 18-22° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2° yüksəkdir. Havanın temperaturunun gecələr 15-20°, bəzi günlərdə 9-13°, gündüzlər 20-25°, bəzi günlərdə 30-35° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 33-120 millimetr) olacağı ehtimalı var.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturu 22-24° isti olacaq. Bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın temperaturunun gecələr 18-23°, gündüzlər 25-30°, bəzi günlərdə 34-38° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 14-38 millimetr) olacağı proqnozlaşdırılır.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturu 20-24° isti olacaq. Bu da iqlim normasına yaxın və 2° yüksəkdir. Havanın temperaturunun gecələr 17-22°, dağlarda 10-15°, gündüzlər 23-28°, bəzi günlərdə 30-33° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 50-199 millimetr) olacaq.

# Şuşa uğrunda canından keçən əsgər

Şəhidlik - Vətən, torpaq, böyük amallar uğrunda heç tərəddüd etmədən şirin canından keçmək, özünü şüurlu şəkildə qurban verməkdir! Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaq deməkdir. Şəhidlərin uğrunda canlarını feda etdikləri azadlıq, müstəqillik o qədər qiymətli bir şeydir ki...



Azərbaycanımızın uğurlu müqəddəs bayrağını səmaya ucaldan şəhidlərimizdən biri də Abbasov Nürhan Ələtən oğludur. O, 1991-ci il iyun ayının 17-də Gəncə şəhərində sadə, zəhmətkeş bir ailədə dünyaya göz açıb. Orta təhsilini K.D.Üşinski adına 29 saylı Gəncə şəhər orta məktəbində alıb. Yüksək əxlaqi dəyərləri ilə qohum-qəribənin, dost-tanışın, müəllimlərinin sevimlisi olub. Düşüncəsi, mədəniyyəti ilə ürəklərə yol tapıb. Evdə ata-ananın, məktəbdə isə müəllimlərin etimadını doğrultmuşdu. Orta təhsilini başa vurduqdan sonra "Vətən çağırır!", - deyib hərbi xidmətə yollanan Nürhan mərdliyi, səfəliyi ilə də hörmət qazanmışdı.

Anası Səidə xanım deyir ki, Nürhan general Polad Həşimovun şəhid olduğu gün müharibəyə könüllü qatılacağını bildirdi. Anasının qanının qaraldığını gördəndən sonra cəbhəyə getməyəcəyinə

söz vermişdi. Lakin, bu, anasına təsəlli üçün imiş. 27 sentyabr 2020-ci il tarixdə başlayan döyüşlərə o da könüllü kimi qatılmışdı.

Nürhanın komandiri Zaur Qurbanov ölmündən sonra anasına bildirib ki, onun ən böyük arzusu Şuşanı görmək idi. Qəhrəmanın son arzusunun həyata

keçməsinə lap az qalmışdı. Lakin o, Daşaltı-Şuşa istiqamətində əks-hücumə keçərək düşmənlə qarşı-qarşıya gəlir. O, sinəsini Vətənə siper etməyə söz verdiyi üçün güllədən yayınmağı ağına belə gətirmədi. Bu güllə ondan ötsə də, döyüş yoldaşlarını haqlayacağı bilirdi. Özünü güllə qabağına verən Nürhan qəhrəmancasına şəhid oldu.

Böyükböy başa çatdığı Gəncəyə son geliş isə onu tanıyan hər kəsin qəlbində niskilli xatirəyə döndü. Öz şəhidliyi ilə ölməzliyə qovuşan Nürhan Abbasov ölmündən sonra Azərbaycan Prezidentinin sərəncamları ilə "Vətən uğrunda", "Cesur igid", "Şuşanın azad olunması" medallarına layiq görüldü.

Nəsillər dəyişsə də, şəhidimiz Nürhanın, vətənpərvər gəncimizin igidliyi unudulmayacaqdır. Haqqında neçə-neçə məqalələr yazılacaq, bədii əsərlərin qəhrəmanına çevriləcək. Çünki Vətən ona oğul, o isə Vətənə ana deyib getdi! Başın sağ olsun, ana-Vətən! Daha bir gənc müqəddəsliyiniz uğrunda gözünlü qırpmadan canını feda etdi. Nur içində yat, şəhid qardaşımız! Heç vaxt unudulmayacaqsınız!

Aygül SADAYQIZI, YAP Gənclər Birliyinin üzvü

# Daha 3 qazımız "YASAT" Fondu tərəfindən Türkiyəyə göndərilib

Ağır yaralanan daha 3 qazımız "YASAT" Fondu tərəfindən Türkiyəyə göndərilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirdikləri ki, onlar Süleymanlı Aqil Akif oğlu, Əliyev Çingiz Yaquf oğlu, Selimzadə Tural Vəlif oğludur.

Allah qazilərimizə şəfa versin! "YASAT" Fondu tərəfindən Türkiyəyə ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müalicəyə, müalicə və reabilitasiya prosesi qardaş ölkədə davam etdiriləcək.



"YASAT" Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicəsi üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Xatırladaq ki, fond tərəfindən bugünə qədər 126 qa-



zimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 73-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşısında aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də fond tərəfindən təmin edilir. "YASAT" fonduna müraciət etmək və



fundun fəaliyyəti ilə tanış olmaq üçün [yashat.gov.az](http://yashat.gov.az) portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: <https://yashat.gov.az/reports/taableu> Həmçinin fondun 8110 "Çağrı Mərkəzi" fəaliyyət göstərir.





## “Azercell” dahi Nizami yaradıcılığını əks etdirən xüsusi bir əlifba dizayn etdi

Dahi şair və böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə 2021-ci il Prezident cənab İlham Əliyevin sərəncamına əsasən, “Nizami Gəncəvi ili” elan edilib. Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC də bu istiqamətdə təşəbbüslə çıxış edərək maraqlı bir layihə gerçəkləşdirib. Şirkət dünya ədəbiyyatının ən görkəmli klassiklərindən biri olan Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş xüsusi əlifba dizayn etdi. Nizami yaradıcılığını əks etdirən əlifba dahi şairin zəngin irsinin öyrənilməsinə və təbliğinə xidmət edir.



ki vasitəsilə əldə etmək olar. “Azercell Telekom” MMC “Nizami Gəncəvi ili” boyunca məşhur klassikə həsr edilmiş müxtəlif təşəbbüslərlə çıxış edib. Şirkətin sosial şəbəkə hesablarında mütəmadi olaraq Nizami Gəncəvinin şeirlərindən parçalar və nəsihatəmiz kəlamları paylaşılıb, şairin yaradıcılığını əks etdirən müsabiqələr keçirilib.

Bu yaxınlarda isə “Azercell” ilə əməkdaşlıq çərçivəsində “TikTok”da geniş izləyici kütləsi olan @alex.ivanchak rubik kubları vasitəsilə dahi mütəfəkkirin möhtəşəm portretini yaradıb. Portretin yaradılmasında 400 kubdan istifadə edilib.

<https://www.facebook.com/azercell/posts/1015887227058303>

“Nizami Gəncəvi ili” ilə bağlı yeniliklər və xəbərlər bununla bitmir. “Azercell” abunəçiləri üçün gələcəkdə müxtəlif hədiyyəli müsabiqələr və kampaniyalar hazırlamaqda davam edir. Odur ki, sosial şəbəkələrdə ölkənin lider mobil operatorunun səhifələrini izləyin.

<https://www.facebook.com/azercell/posts/10158877146958303>

Qeyd edək ki, Nizami irsini əks etdirən əlifbadan istifadə edərək xüsusi dizayn olunmuş bu hərflərdən müxtəlif sözlər ərsəyə gətirib sosial şəbəkələrdə paylaşmaq mümkündür. Bunun üçün sadəcə <https://www.nizami880.az/> saytına daxil olmaq kifayət edir. Əlifbanın hərflərini, həmçinin “WhatsApp”, “Telegram”, “Facebook”, “Instagram” kimi sosial şəbəkələrin “gif” bölməsində “Nizami880” və ya “Azercell” açar sözlərini köməyilə, “Telegram” tətbiqinin “stiker” bölməsində isə <https://t.me/addstickers/azercell> linki

## “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC açıq tender elan edir

LOT - 1. Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmirinin satın alınması  
Tender iştirakçılarının təklif edilmiş, öz tender təkliflərini [tender.gov.az](http://tender.gov.az) elektron Portalından təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər tender müəyyən məbləğdə iştirak haqqını göstərirlər hesabla köçürdükdən sonra müsabiqə üçün təkliflərini təqdim edə bilərlər. Əlaqələndirici şəxs: Əhməd Məmmədov, tel.: (012) 496-52-05.

LOT 1 - 1000 (bir min) manat  
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:  
Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti  
H/h: AZ22IBAZ38030019446253269215  
VÖEN: 1702563281  
Kod: 805625  
VÖEN: 9900001881  
M/h: AZ03NABZ0135010000000002944  
SWIFT: IBAZAZ2X  
İştirak haqqı heç bir halda qeri qaytarılmır.

İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərfin açıldığı tarixdən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi qiymətlərin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
- iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları;
- dövlət satınalmaları müsabiqəsində iştirak etmiş oxşar işlərə dair son 3 ildə bağlanmış müqavilələrin surəti (təsdiqlə formada);
- müəssisənin rəhbərinin məhkumluq haqqında arayışı (notarial təsdiqlə);
- mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olmasına dair məlumat;
- tikinti işlərinin həyata keçirilməsi ilə bağlı müvafiq lisenziya.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderdə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatına ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə aid sənədləri 21 sentyabr 2021-ci il saat 11:00-a və tender təklifi ilə bank təminatı sənədlərini 29 sentyabr 2021-ci il saat 18:00-a qədər təqdim etməlidirlər. İddiaçıların təklifləri 30 sentyabr 2021-ci il saat 11:00-da elektron Portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

## AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

2021/2022-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulunun müddəti 2021-ci il oktyabr ayının 15-dək uzadılmışdır

- |  |  |                                     |
|--|--|-------------------------------------|
| • 050406 Maliyyə                         | • 050615 İnfomasiya təhlükəsizliyi             | • UNEC-in Zaqatala filialı üzrə     |
| • 050409 Mühəssislik                     | • 050509 Kompüter elmləri                      |                                     |
| • 050405 İqtisadiyyat                    | • 050638 Sənaye mühəndisliyi                   |                                     |
| • 050401 Beynəlxalq ticarət və logistika | • 050606 Ekologiya mühəndisliyi                | • 050406 Maliyyə                    |
| • 050410 Statistika                      | • 050635 Qida mühəndisliyi                     | • 050405 İqtisadiyyat               |
| • 050408 Menecment                       | • 050622 Maşın mühəndisliyi                    | • 050409 Mühəssislik                |
| • 050404 Dövlət və bələdiyyə idarəetməsi | • 050623 Materiallar mühəndisliyi              | • 050408 Menecment                  |
| • 050402 Biznesin idarə edilməsi         | • 050619 Kommunikasiya sistemləri mühəndisliyi | • 050616 İnfomasiya texnologiyaları |
| • 050407 Marketing                       | • 050607 Elektrik və elektronika mühəndisliyi  | • 050402 Biznesin idarə edilməsi    |
| • 050807 Sosial iş                       | • 050306 Dizayn (sahələr üzrə)                 | • 050407 Marketing                  |
| • 050504 Ekologiya                       |  | • 050810 Turizm işinin təşkili      |
| • 050616 İnfomasiya texnologiyaları      |  |                                     |

Təkrar ali təhsilə sənəd qəbulu ancaq elektron qaydada <http://www.kabinet.unec.edu.az> internet linki vasitəsilə həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanırlar. Təkrar ali təhsil almaq hüququ qazanacaq şəxslər üçün vəziyyəti nəzərə alınmaqla tədrisin distant formada təşkili istisna edilmir.

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:

- Rektorun adına ərizə;
- Ali təhsil haqqında sənəd (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);
- 3x4 sm ölçüdə fotosəkil;
- Şəxsiyyət vəsiqəsinin surəti.

QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınandan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

Ünvan: Akademik Həsən Əliyev küçəsi, 135, otaq 518

Tel.: (012) 564 38 92

Mobil: (070) 578 08 59 (həmçinin WhatsApp ünvan)

Facebook ünvanı: <https://www.facebook.com/unectekrallitehsil/>

Rektorluq

## B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin “DOST İş Mərkəzi” MMC-nin “mətbəə və çap məhsulları”nın kotirovka üsulu ilə satın alınması üzrə 15 iyul 2021-ci il tarixli yekun protokoluna əsasən, “İndiqo” MMC qalib elan edilmişdir.

Qalib təşkilatla 01 sentyabr 2021-ci il tarixdə müqavilə imzalanmışdır.

Tender komissiyası

## B İ L D İ R İ Ş

“Azəriq” ASC tərəfindən 11 iyun 2021-ci il tarixdə “1/10/35 kV tipli güc kabellərinin elektriki, konstruktiv və mexaniki bütövlüyünün bərpasını təmin edən vasitələrin” satın alınması məqsədilə keçirilmiş açıq tender üzrə təqdim olunmuş iddiaçıların təklifləri Tender komissiyası tərəfindən qiymətləndirilmişdir. Tender komissiyasının qərarına əsasən, müvafiq LOT üzrə “ELECTRO SERVICE” MMC şirkəti qalib elan olunmuşdur.

Qalib təşkilatla satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

## B İ L D İ R İ Ş

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-bərpa işlərinin layihə smeta sənədlərinin hazırlanmasını satın alınması üçün 13 avqust 2021-ci il tarixdə “Azərbaycan” qəzetində elan olunmuş elektron portal vasitəsilə keçiriləcək olan açıq tenderin vaxtları yetərsay iştirakçı olmaması səbəbi ilə dəyişdirilmişdir. Tələb olunan sənədlərin son təqdim olunma vaxtı 15.09.2021-ci il saat 11:00-a, qiymət təklifinin (bank zəmanəti ilə) qəbulu vaxtı 23.09.2021-ci il saat 18:00-a, zərflərin açılış tarixi isə 29.09.2021-ci il saat 11:00-a qədər uzadılmışdır.

Tender komissiyası

## B İ L D İ R İ Ş

“Azəriq” ASC tərəfindən 21 iyun 2021-ci il tarixdə “Mühərrik elementlərinin xüsusi soyuducu maddəsinin (ASTM D4985, ASTM 6210 Avropa standartlarına uyğun) satın alınması üzrə kotirovka sorğusu üsulu ilə keçirilmiş tender müsabiqəsində Tender komissiyasının qərarına əsasən, “TECHNOIL” MMC qalib elan olunmuşdur.

Qalib gəlmiş təşkilat ilə ƏDV daxil 8 224,60 AZN (səkkiz min iki yüz iyirmi dörd manat 60 qəpik) məbləğinə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

## “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tabeliyində olan “ASCO Nəqliyyat” MMC-nin balansında olan nəqliyyat vasitələri üçün tələb olunan müxtəlif sənaye və sürtgü yağları satın alınması məqsədilə açıq müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər [www.asco.az](http://www.asco.az) sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün son müddət 07 sentyabr 2021-ci il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surət) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı, Neftçilər prospekti, 2  
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1047

Tender komissiyası



Qəzetin daim yenilənən rəsmi internet ünvanı:  
[www.azerbaijan-news.az](http://www.azerbaijan-news.az)

## ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Prokurorluğunun rəhbərliyi və kollektivi Salyan rayon prokuroru Firdovsi Nemətliyə anası **SONA XANIMIN** vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Hemkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev və AHIK-in kollektivi Milli Məclisin deputatı Cavanşir Paşazadəyə əzizi **FAMIL MİRİYEVIN** vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın kollektivi iş yoldaşları İbrahim Abdullayevə əzizi **SƏDAQƏT İSMİƏLİ OĞLU ABDULLAYEVİN** vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın kollektivi iş yoldaşları İbrahim Abdullayevə əzizi **SƏDAQƏT İSMİƏLİ OĞLU ABDULLAYEVİN** vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Tibb Universitetinin rektorluğu və Hemkarlar İttifaqı Komitəsi Kadr-lar şöbəsinin müdiri Raifə Aslanovaya anası **GÜLNAZ XANIMIN** vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Tibb Universitetinin rektorluğu və Hemkarlar İttifaqı Komitəsi Kadr-lar şöbəsinin müdiri Raifə Aslanovaya anası **GÜLNAZ XANIMIN** vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının İdarə Heyəti və kollektivi Qəbələ RİH-nin başçısı Səbuhi Abdullayevə əzizi **SÖHRAB SALMANOVUN** vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi və kollektivi agentliyin İnsan resursları şöbəsinin rəisi Esmira Arazovaya atası **ASIN MÜƏLLİMİN** vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi və kollektivi agentliyin “Azəriq” MMC-nin direktoru Azər Nemətliyə anası **SONA XANIMIN** vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

N.Tusi adına klinikasının kollektivi Rauf Quliyevə anası **YUSİFƏ XANIMIN** vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

“AzerGold” QSC-nin rəhbərliyi və kollektivi cəmiyyətinin əməkdaşı Nəcibə Fərəcovaya anası **HAFİZƏ HÜSEYNOVANIN** vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.


“AzerGold” QSC-nin rəhbərliyi və kollektivi cəmiyyətinin əməkdaşı Elnur Hüseynova anası **NİNA HÜSEYNOVANIN** vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Neftçala Rayon Məhkəməsinin kollektivi Vəli, Musa və Əli Abdullayev qardaşlarına anaları **SİMİZƏR XANIMIN** vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Cəlilabad Hərbi Məhkəməsinin hakimləri Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevə anası **SİMİZƏR XANIMIN** vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan  
AZ 1073, Bakı şəhəri, Məhəlibə prospekti, 529-cu məhəllə, IV mərtəbə  
e-mail:  
secretary@azerbaijan-news.az  
az.reklam@mail.ru  
azerbaijan-news@mail.ru  
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,  
Baş redaktor məvəhinləri - 538-86-86, 434-63-30,  
539-72-39,  
Məsul katib - 539-43-23,  
Məsul katib məvəhinləri - 539-44-91,  
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,  
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68,  
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82  
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,  
Fotoillüstrasiya şöbəsi - 538-84-73,  
Kompüter markazi - 538-20-87,  
Mühəsiblik - 539-59-33

Qeydiyyat nömrəsi 1

“Azərbaycan” qəzetinin kompüter markazında yığıb sahifələnmiş, “Azərbaycan” nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sۆylənilənlərlə bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 4954  
Sifariş 1602  
Qiyməti 40 qəpik